

Uşaqqlar üçün Müqəddəs Kitab
təqdim edir

Nil
Çayından
Çıxarılan
Şahzadə



Müəllif: Edward Hughes

İllüstrasiya edən: M. Maillot; Lazarus

Uyğunlaşdırən: M. Maillot; Sarah S; Alastair Paterson.

Tərcümə edən: Günay Əsədova

Təqdim edən: Bible for Children
www.M1914.org

©2021 Bible for Children, Inc.

Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın
surətini çıxarda bilmək hüququna maliksınız.



Baş nazir Yusif öldü!
Bütün Misir onun
ailəsinin kədərini
paylaşdı. Allah

ölkəni aclıqdan
xilas etmək
üçün
İbrani
Yusifini
istifadə etdi.




O, müdrik
və sevimli
rəhbər idi.


Artıq o
daha
yox idi.



Üç yüz il ötüb keçdi. Yusifin xalqı olan İbranilər Misirdə qüdrətli bir xalq oldu.



Yeni Firon İbranilərin ona qarşı
çixmasından qorxdu, buna görə də onların
hamısını kölə etdi.



Firon İbranilərlə qəddarcasına
davranırdı. Onları böyük şəhərlər
tikməyə məcbur edirdi.



Lakin onları nə qədər ağır işlətməsinə
baxmayaraq, İbrani kölələr sayca
artmağa davam edirdilər.



Bir gn Firondan bir  mr g ldi: “Btn yeni doęulmuş İbrani oęlan uşaqaları Nil  ayına atılmalıdır”.



Zalım Firon İbranilərin sayını azaltmaqda qərarlı idi. O hətta körpələri belə, qətl edərdi!



“Biz nə edə bilərik?” bir ailə yəqin ki, fikirləşirdi. Onlar öz övladlarını Nil çayına qoymağı qərara alırlar. Lakin o, su keçirməyən səbətənin içində olacaq.



Öz dəyərli yükünü daşıyaraq, balaca səbət qamışlar arasında üzdü. Balaca körpə ilə nə baş verəcəkdi?



Körpənin bacısı kənardan dəyərli sərbətin
qamışlar arasında ehtiyatla yırğalandığına
tamaşa etdi.



Birdən Fironun qızı və
onun qulluqçuları çimmək
üçün çaya gəldilər.



Səbəti gizlətmək mümkün deyildi. Bəlkə onlar səbəti görmədən keçib gedəcəklər.



“Ah! Səbət. Qamışlıqda səbət. Görəsən
içində nə var?” Fironun qızı
qulluqçularına səbəti
gətirmələrini əmr etdi.
Səbəti açanda körpə
ağlamağa başladı.
Şahzadə qız
ucadan dedi:
“Bu, bir İbrani
körpəsidir”.



“Yazıq uşaq. Sən necə də gözəlsən”.
Yəqin ki, Fironun qızı körpə ilə bir çox
yetkinlərin danışdığı kimi
danışdı.



Bəlkə o hətta “Ay bucu-bucu-bucu”
da dedi. Sözsüz ki, Misir dilində.



Allah yəqin ki, körpənin bacısına xüsusi bir müdriklik vermişdi. O, Fironun qızının yanına qaçdı.



“Sizin üçün körpəyə baxmaqdan ötrü İbrani bir qadın tapımmı?” “Bəli, tap” o dedi. Səncə, qız kimi gətirməyə getdi?



“Ana! Tez gəl! Tələs!” Bəlkə qızın izah etməyə vaxtı yox idi. İkisi birlikdə cığırla sürətlə geri döndülər.



Fironun qızı qucağındakı körpəni ona
uzatdı: “Onu mənim üçün əmizdir. Sənə
bunun haqqını
verəcəyəm.



Onun adını Musa qoy”. Musa ola bilsin ki, Misir dilində su oğlu deməkdir.



Beləliklə, Musa öz valideynlərinə və evinə qayıtdı. Onlar ona Allahı və İbrani xalqını sevməyi öyrətdilər.



Tezliklə o, Fironun qızı ilə
birlikdə sarayda yaşayacaqdı.
Onun həyatını xilas edən Allah
körpə Musa
üçün böyük
bir gələcək
planlaşdırmışdı.



Nil ayından ıxarılan Őahzadə

Allahın Sözü, Müqəddəs Kitabdan
olan bir hekayədir

ıxış 2

“Kəlamının açıqlanması nur saçır”.

Məzmur 119:130



Son



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayaya inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.



Əgər sən bunların həqiqət
olduğuna inanırsansa, onda bunu Allaha de:
Əziz İsa, mən inanıram ki, Sən Allahsan və
mənim günahlarıma görə ölmək üçün insan oldun
və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm,
həyatıma gəl və mənim günahlarımı bağışla ki,
mən indi yeni həyata malik ola və bir gün Səninlə
birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət
etməkdə və Sənin övladın kimi yaşamaqda mənə
kömək et. Amin.

**Müqəddəs Kitabı oxu və hər gün
Allahla danış! Yəhya 3:16**

